

# İnformasiya-kommunikasiya texnologiyalarına geniş yol

Son illerdə ölkəmizdə informasiya cəmiyyətinin qurulması üçün və bunun tərkib hissəsi olan informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiq edilməsi istiqamətində sistemli iş aparılır. Azərbaycanda İKT-nin inkişaf tempi ümumdünya göstəricisini üç dəfə qabaqlayır. 2003-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan respublikasının inkişafı naminə İKT üzrə Milli strategiya (2003-2012-ci illər)" elektron hökumətin yaradılmasına bünövrə qomyşdır.

Dövlət başçısı İlham Əliyevin sərəncamına əsasən 2013-cü il Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları İli elan edilmişdir. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vezifelərə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanda son illər ərzində bu sahədə böyük işlər görüldüyüünü və uğurlu

neticələr əldə edildiyini xatırlatdı. "İKT sahəsində Azərbaycan, doğrudan da son illər ərzində böyük uğurlar əldə etmişdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda innovasiya və şəffaflığa təkan veren, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artırılmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir".

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 oktyabr tarixli fermanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasına görə təhsil sisteminin inforasiyalasdırılması, bütövlükdə təhsilin müasir səviyyədə qurulmasının əsas istiqamətlərindən biri kimi daim diqqət mərkəzində



olacaqdır. Bu məqsəd 2013-2020-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin inforasiyalasdırılmasına dair Dövlət Programı qəbul ediləcəkdir. Dövlət Programı çər-

çivəsində Azərbaycanın bütün təhsil müəssisələri internet əlaqəsi ilə təmin olunacaq, hər təhsil müəssisəsi lazımi texniki avadanlıqla təchiz ediləcək və bütün təhsil müəssisələrinin vahid təhsil şəbəkəsinə qoşulması reallaşacaqdır. Ümumtəhsil məktəblərində hər bir sınıf otağı notbuk, proyektor və elektron lövhə və hər bir şagird "1 şagirdə 1 kompyuter" layihəsi çərçivəsində notbuk və ya planşetlərlə təmin ediləcəkdir.

Cəmiyyətin müasir mənəvi və mədəni dəyerinin formallaşmasına İKT-nin rolü danılmazdır. Dünyanın

bir çox inkişaf etmiş ölkələrində informatika fənninin tədrisi I siniflərdən, bəzilərində isə hətta, uşaq bağçalarından başlayır. Məsələn, Böyük Britaniyada bu fənn birinci sinifdə öyredilir. Şagirdlər əvvəlcə əsas istifadəçi biliklərinə yiyələnir, tədrisin yuxarı siniflərində peşəkarlıq səviyyəsinə qədər təkmilləşdirilirlər.

İKT-dən düzgün istifadə olunması tədris prosesinə yenilik gətirir, öyrənenin bilik almağa marağını artırır, müəllimin məşğələyə hazırlıq prosesini asanlaşdırır. Şagirdlər əvvəller fənlərə aid məlumatı dərsliklərdən, şagird kitablarından, dərs vəsaitlərindən, televiziya verilişlərindən alırdısa, bugün bunları internet, elektron kitab və s. vasitəsi ilə əldə edirlər.

Bu gün məktəblərimizdə İKT avadanlıqlarından istifadə olunmasına diqqət gündən-günə artır. Bu, şagirdlərimizin hərtərəfli inkişafına, daha çox bilik əldə etməsinə imkan verir. Bir informatika müəllimi kimi dərslərimi bu baxımdan müasir tələblər səviyyəsinde qurur və yüksək nəticə əldə etməyə çalışıram.

**Yazgül HACIYEVA,  
Cigatelli kənd tam orta  
məktəbinin informatika  
müəllimi.**

## Ölkə turizminə baxış

### Qəbələ turizmi onun bir hissəsidir

Şərqlə-Qəbəlin ən elverişli qovşağında yerləşən Azərbaycan iqtisadiyyatın bütün sahələrində olduğu kimi turizmin də inkişafı ilə bağlı böyük potensial imkanlara malikdir. 27 sentyabr Ümumdünya Turizm Günü ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəz Qarayev Azərbaycanda turizmin inkişafı ilə əlaqədar mətbuata geniş açıqlamalar vermişdir. Bu açıqlamalara görə dünya iqtisadiyyatında mühüm yətutan sahələrdən biri kimi turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir.

Məlumdur ki, bu iqtisadiyyatın gələcəkdə ölkəyə böyük gəlir gətirə biləcəyini ilk dəfə ümummilli lider Heydər Əliyev görmüş və ölkədə turizmin inkişaf etdirilməsi üçün təşəbbüs qaldırılmışdır. Bu təşəbbüs Prezident İlham Əliyev tərəfindən çox fəal surətdə müdafiə olunmuşdur.

(Ardı 8-ci səhifədə).

(Əvvəli 5-ci səhifədə).

Kompost həmçinin torpağın su-fiziki və aqrokimyəvi xüsusiyyətlərinə müsbət təsir edir, su-hava rejimi normallaşdırır, torpağı yumşaq saxlamaqla onu dənəvər edir. Kompost bitkiləri nəinki asan mənimsinənilən qida maddələri ilə təmin edir, hətta onların bitkiyə daxil olmasını sürətləndirir. Sənaye üsulu ilə alınmış gübrələrdən fərqli olaraq, kompostun çox səpilməsi nəinki məhsulun keyfiyyətinə pis təsir edir, əksinə, məhsulda nitratın çox toplanmasının qarşısını alır.

Sənaye məhsulu olan mineral gübrələrin, eləcə də zərərverici və xəstəliklərə qarşı işlədirilən pestisidlərin, bir sözə, preparatların tətbiqinin tarixi bir əsr ola, ya olmaya. Ötən yüz ildə, o cümlədən keçən əsrin 60-ci illərində kənd təsərrüfatının intensiv kimyalaşdırılmasından sonra məhsuldarlıq artsa da, məhsulların keyfiyyəti demək olar ki, xeyli azalmışdır.

Bunun səbəbi var. Uzun illər istismar edilən əkin

## Təbii gübrə daha faydalıdır Onu kəndli öz təsərrüfatında da hazırlaya bilər

yerlerinin zaman-zaman kimyəvi maddələrlə çirkəlməsi torpaqları gücdən salmışdır. Təxminən 100 il bundan əvvəl hər kəs gün ərzində qida ilə və ona münasib enerji sərf etməklə 5000-6000 kilokalori alırdısa, indiki yaşayış tərzində ən keyfiyyətli, ekoloji təmiz sayılan qida ilə yaxşı halda 2400, əsasən isə 1900-2100 kilokalori qəbul edir. Onu da qeyd edək ki, hələ 60-ci illərdə bu enerji 3600 kilokalori olmuşdur. Orqanizmin tələbatı isə həmişə 5000-6000 kilokalori olmuşdur və genetik olaraq dəyişməzdır. Bu ona bərabərdir ki, insan gündə təkcə "S" vitamininə olan tələbatını ödəmək üçün təzə meyvə-tərəvəz yeməli, yaxud 15 stəkan təzə alma şərəsi qəbul etməlidir.

Ümumiyyətlə, mineral gübrələrin hesabına alınan məhsullar heç vaxt təbii ya- ranan məhsulların keyfiyyətini əvəz edə bilməz. İsrail ölkəsində qeyri-standart məhsul yoxdur. Heyranedici dərəcədə meyvə-tərəvəz, bostan, ciyələk, kartof məhsullarına tamaşa etməkdən doymursan. Ancaq məhsulların əksəriyyətinin, o cümlədən ciyələyin, qarpızın, yemişin və s. dadi-təmiz bizim torpaqların barəhrəsində geri qalır. Azərbaycan dünyasının 11 iqlimindən 9-na, ona uyğun da torpaq şəraiti malikdir. Odur ki, bundan səmərəli istifadə etməli, torpağı əkinəyərarlı vəziyyətdə saxlamalıyıq. Torpaqlarımızı üzvi maddələrlə zənginləşdirmək, növbəli əkinə, həm də paxlalı bitkilərin əkininə də yer verməliyik. Heç olmasa "torpaqdan yaranan torpağa qaytarılmalıdır" kəlamına riayət olunmalıdır. Dünyada bu qanuna uyğunluğa meş-

torpaqlarında əməl olunur. Ona görə də ən strukturlu zəngin torpaq meşə torpaqlarıdır. Torpaqlarımızın münbitliyini artırmaq üçün məişət, kommunal, kənd təsərrüfatı və sənaye tullantıları əsasında asan mənimsənilən kompostun hazırlanmasına başlamaq lazımdır.

Kənd təsərrüfatında belə bir sadə üsulla kompost alməqla torpaqlarımızı zənginləşdirmək mümkündürsə, nə üçün qida məhsullarımızın dadını-tamını itirək? Yaxşı olardı ki, kənd təsərrüfatı mütəxəssisləri fermerlərə təkcə kompost istehsalında deyil, məhsulların iri sənaye şəhərlərinə daşınmasına və satışının təşkilinə kömək göstərsinlər. Azərbaycanda elə fermer təsərrüfatları var ki, nəinki Bakını, digər sənaye sahələrini də et, süd, meyvə-tərəvəz, bostan, kartof

məhsulları ilə təmin edə bilər. Fermer istəyir ki, məhsulunu özü satsın, onu alverciyə verərək ziyan çəkməsin. Məsələn, Bakıda təşkil olunmuş bal yarmarkasında sahibkar öz məhsulunu münasib qiymətə satdığı kimi. Yaxud İsmayıllının Bakıdakı kənd təsərrüfatı məhsulları satan mağazasını misal gətirək. O, 50 ilden çoxdur ki, fəaliyyət göstərir və əhalinin rəhbətinə qazanıb. Bundan fermerlər də yararlanı bilirlər.

Əger bu məsələlər dövlətin yardımını ilə öz həllini taparsa, rayonlarda işsizlik xeyli azalar, fermerin istehsalası həvesi artar, ətirli, dadlı-tamlı ərzaq bolluğu ilə yaşayışımız daha da yaxşılaşır.

**Urfan MƏMMƏDOV,  
kənd təsərrüfatı elmləri  
namizədi.**  
(«Azərbaycan» qəzeti,  
17 sentyabr 2013-cü il).